



*Ölüm onun həyatını müyyən-leşdirən, gündəlik düşüncələrini məşğul edən ən sırlı və qorxulu bir hadisədir. Ölüm psixikasının simvolik dili olub, onun psixoloji həyatını qeyri-süüru olaraq modeləşdirir. Məsələn, psixoanalitik səviyyədə Qurbanəli bəyin axurda gizlənməsini tabuta girməsi kimi, simvolik ölümü kimi mənalandırmaq mümkündür: "Axurun içində kəfənə bürünməs bir şey naçalnikin gözü nə sataşdı... Qurbanəli bəy yerindən heç tərənnəmədi" ("Qurbanəli bəy").*

*Mirzə Cəlil Azərbaycanın ən böyük tanatografiydər (Tanatos yu-nanca' diñmət derhəkäir, i anatöoji motivlər və obrazlar onun xatirələrinin, yuxularının və əsərlərinin əsasını təşkil edir. Söhbət tekrarlanan və bir, tipoloji, arxuda birləşən elementlərdən gedir.*

*Ölüm onun həyatını müyyən-leşdirən, gündəlik düşüncələrini məşğul edən ən sırlı və qorxulu bir hadisədir. Ölüm psixikasının simvolik dili olub, onun psixoloji həyatını qeyri-süüru olaraq modeləşdirir. Məsələn, psixoanalitik səviyyədə Qurbanəli bəyin axurda gizlənməsini tabuta girməsi kimi, simvolik ölümü kimi mənalandırmaq mümkündür: "Axurun içində kəfənə bürünməs bir şey naçalnikin gözü nə sataşdı... Qurbanəli bəy yerindən heç tərənnəmədi" ("Qurbanəli bəy").*

Bəlkə də ölümən gizlənmək üçün onu kinayə ilə xatırlayırdı? Düşünürəm ki, kinayə bədii modus və estetik kontekst kimi yaradılığında bu qədər güclü olmasaydı, onu eksistensializme şamil etmək olardı...

"Ölülər"de ölüm sakral hadisədən gündəlik, ironik hadisəyə çevrilir. İrəvanın müsəlman toplumu qəbristanlıq, ölüler dünyası kimi təsvür edilir. Yas törenini, ölüm aktını kinayə dili ile yuxu sferasına daxil etməklə içindəki ölümən qox-

gəcə yuxuda gördüm ki, bizim Məşədi Kazım vəfat edib" ("Nigarancılıq"); "Xeyir olsun, yuxuda gördüm ki, rehmetlik Şərəbəni əmidostum minib bir eşşəye, bize qonaq gəlib. İndi gelməsin. Rəhmetlik məni çox istərdi..." ("İranda hürriyyət").

Həmидə xanım xatirələrində yazır ki, "Mirzə Cəlil yuxuya inanmadı, lakin mayın 18-də şəhər yerində pəjmurdə durmuşdu. O, dəhşətli vuxu aqrıaüs ya, hündən çox

ağır müteəssir olmuşdu. Yuxuda o,

çoxlu ölen, can verən və qan gö-


rübəmş.

Həmin gün axşam qızım Mina-nın yanına getmek isteyirdim (axır zamənlər o çox əddibin idi,) çünki böyrəyinin ağrıları ona çox əziyyət verirdi. Qorxduğu üçün operasiya razi olmurdu), ancaq nədənsə vubandım. Birdən, qapı açıldı... Mi-

şiddət elədi və axırdı öldü getdi" ("Xatiratım"). Amma "Xatiratım" da nədənsə ağır xəstə olan həyat yoldaşını Tiflisə getirməsini təsvir et-sə de, onun ölümündən danışmır...

*"Anamın kitabı" pyesi Zəhrabəyimin ölümü ilə bitir. Zəhrabəyim ona əsərin bədii məkanına ruh kimi daxil olub, ruh kimi də oranı tərk edir: 'Mirza Məhəmmədəli anasının əllerini soyumuş ve can üstə aqrıb, aqzıx durur övrətin basırun, üstündə və başlayır fatihə surəsini oxumağa'.*

Mirzə Cəlildə nigarançılıq ölümü bağılı yaşıntı prosesidir, ölüm təcrübəsinin gerçəkləşdiyi təntərişlər akıncı. Nigarancılığın üfüqündə həmişə bir ölüm gözəltisi var. Mehmanxanada dörd nəfərin nigarançılığı qara, bəd xəber-dən (ölüm xəbəri), qavnaqlanır. "Üç



Tanatos (ölüm obrazı) daim i-ləməkdə davam edib - tətəlşü-həmişə öz "işində olub". Ona gör-de Mirzə Cəlil "Başqasının ölü-mü"nü öz ölümü kimi sinxron yaşıyır: "Dekabrin axır günləri id. Mirzə Cəlil və mən oturub çay içirdi. Mən ona mərbüm atam, həmməm bəzi söhbətlər etdim, onun setəl cəm olub çox əziyyətlə ölməsinə danışdım. Sonra atam haqqında yazdığını xatirənin bir dəftərini ona oxudum. Xatirəni maraqla dinlə-və yazılıb davam etdirməyi məsləhət gördü".

Mirzə Cəlil görə, Həmida xanım atasının ölümünü deyil, onun ölümünü yazmışdı. Ona görə də soruşur: "Nə üçün dəftərin axırında imza qoymursan?" Bu sözləri deyildən nəfəs aldı və dedi: "Mən qəfil dən ölcəyəm. Heç kəsi narahat etməyəcəyəm".

*Artıq real ölürlər və virtual ölüklər arasında sərhəd o qədər şəffaflaş-ki, özünü də orda görür: "Yanvan 3-də Mirzə Cəlil qənd almaq üçü Fioletov kükçəsindəki əmanət kas-sasından pul götürməyə getmişdi.*

*İki saatdan sonra geri qayıdı və kassadan götürdü. "Bu gün b-*

*ı mörasimini rast gələn qazib, ona gulaq asırdım. Cəlidi son hava o dərəcə təsirli və ya-nınlı idi, ki adəmin ürəyini vəndirir-di. Kamançanın nalesini eşitdikcə ixtiyarsız olaraq ağladım. O, çalış-qurtardıqdan sonra ayağa qalxıb kamançanı öz yerində asdı.*

*Bu, Mirzə Cəlili toqrafi Həmida xan-sidir...*

## Mirzə Cəlilin tanatografiyası

nanın on bir yaşı oğlu Rəşid təlaşlı vəziyyətdə içəri girib dedi ki, anam özünü güllə ilə vurub öldürüb.

Mirzə Cəlili dəhşət bürüdü... "Sən demə o, Minanın ölməyini də yuxuda görübmüş".

*Mirzə Cəlil ölümü oyun stixiysına daxil edir. "Kamança"da qədim qurbanlıq ayını "bynaları". "Kişmiş oyunu"nın süjeti arxaik "Ölü oyunu"nu xatırladır. İki erməni Zumalı kəndinə, bəydən borcunu almağa gəlir. Guya ki, bir dəvə karvanında kişmiş qarət edərən dəvəçiləri öldürmiş zumalıları əla və-rə adıyla kənddən qaçırtmaq üçün "Kişmiş oyunu"nu oynayırlar: "Biz elə bildik ki, bu da kişmiş taydır, amma səhv edirdik. Cahillar içəri sürüdüldəri, qana bulanmış adam ölüüsü id!"*

sunu çıxartmaq və ya ölüm xofunu bəyəmər istəyirdi?

Ölümə qarşı kinayəsi, istehzasi və yumoru o dərəyəcə çatır ki, personajlar yuxularında mərhumları, ya da kiminse öldüyünü görürler: "Mən özüm, doğrusu, yuxuya heç o qədər də inanan deyiləm: amma o

il, ya belə dörd ildi, yoxsa yadimdə deyil, bizim Baxşəli bəy gedirdi. Gəncəyə. Apardım vağzala, biletli aldım və yola saldım getdi. O günde sabahı Tiflisə xəber gəldi ki, dəmir yolda bir maşın uğub dağılıb və miniklərdən bir neçə nəfəri şikət olub və neçəsi da ölüb. Mən bunu eşitcək, dəxi ölüm getdim" ("Nigarancılıq").

Öz ölümünə münasibəti də dünyagörüşünə uyğun gəlirdi, ona görə də onu sakrallaşdırmaq istəmirdi.

Əslində elə ölümlər var ki, bila-vasitə öz ölümünə işaret və ya bərabər idi: Mirzə Fətəlinin ölümü ilə bağlı xoşagelməz hadisəni də unuda bilmirdi.

Sabirin vaxtsız ölümü onu yandırılmışdı. Əliqulu Qəmküsərin qətlə hərk sarsılmışdı. Onlara həsr etdiyi işi buraxıb, ona gulaq asırdım. Cə-

lığı son hava o dərəcə təsirli və ya-nınlı idi, ki adəmin ürəyini vəndirir-di. Kamançanın nalesini eşitdikcə ixtiyarsız olaraq ağladım. O, çalış-qurtardıqdan sonra ayağa qalxıb kamançanı öz yerində asdı.

Bu, onun son dəfə kamança çalması idi".

ya"nın musiqi sədaları altında tərk edirlər.

*Baxşının kamançası Qəhrəman yüzbaşıya ermənilərin ölürdüyü Heydərin obrazını xəyalında canlandırır: "Qaraş, sən ölüsen, bi-çarə Heydər gəlib durub gözümüz qabağında. Ax, vay!" ("Kamança")*

Mirzə Cəlil də ölümündən bir neçə gün önce kamança çalıb "o dünya" ilə əlaqə saxlayır. Həmida xanım xatırlayır: "Dekabrin 30-da uşaqlar evdə yox idi. Mirzə Cəlil öz otağında uzanıb istirahət edirdi. Mən yemek otağında nə işə tikirdim. Bu zaman o yerindən durub əl üzünü yuyub, Midhətin otağına keçdi və kamançasını götürüb öz otağına gəldi... Oturub kamança çalmağa başladı. O elə gözəl və yaniqli çalırdı ki, mən qeyri-ixtiyari olaraq

anım yazıları bu şüuraltı ağrının ifa-dəsidi".

Mirzə Cəlildən musiqi "ölülər dünyası" ilə əlaqə saxlama imkanıdır. Bütün pyeslərinin sonunda musiqi çalınması bu üzəndərdir. Spiritu-al-magik seansa çağırılmış ruhlar kimi, axırdı aktyorlar da "bu dün-